



AZƏRBAYCAN RESPUBLİKASININ
MƏRKƏZİ BANKI

Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi

İyul 2026

Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi (2026-cı ilin iyul ayı üzrə)

No	BANKIN ADI	ŞİKAYƏT İNDEKSİ
1	UNİBANK ASC	1,95
2	YELO BANK ASC	1,77
3	RABİTƏBANK ASC	1,62
4	TURANBANK ASC	1,54
5	YAPI KREDİ BANK AZƏRBAYCAN QSC	1,40
6	BANK RESPUBLİKA ASC	1,35
7	BANK OF BAKU ASC	1,23
8	AZƏR-TÜRK BANK ASC	1,18
9	AZƏRBAYCAN BEYNƏLXALQ BANKI ASC	0,95
10	ACCESS BANK QSC	0,89
11	KAPİTAL BANK ASC	0,86
12	PREMIUM BANK ASC	0,76
13	EXPRESSBANK ASC	0,71
14	XALQ BANK ASC	0,68
15	AFB BANK ASC	0,47
16	BANK VTB AZƏRBAYCAN ASC	0,34
17	PAŞA BANK ASC	0,29

KATEQORIYALARIN İZAHİ

	yuxarı şikayət indeksi (hesablama nəticəsində əldə olunan orta göstəricidən yuxarı olan)
	orta şikayət indeksi
	aşağı şikayət indeksi (hesablama nəticəsində əldə olunan orta göstəricidən aşağı olan)

Qeyd:

- Şikayət indeksi göstəricisi bankların maliyyə dayanıqlılığı və ya fəaliyyətinin davamlılığı ilə bağlı təhdid yaratmır.
- Yuxarıda qeyd olunan kateqoriya üzrə göstəricilər şikayət sayı və müştəri bazasına görə aylıq əsasda dəyişə bilər;
- Cədvəldə yer almayan banklar üzrə ay ərzində Mərkəzi Banka şikayət daxil olmamışdır.

Şikayət indeksinin metodologiyası: Banklar üzrə şikayət indeksinin hesablanması üçün aşağıdakı düsturdan istifadə olunmuşdur:

$$\text{Şikayət indeksi} = \frac{\text{Şikayətlər üzrə bazar payı}}{\text{Müştərilər üzrə bazar payı}}$$

“Şikayətlər üzrə bazar payı” – Mərkəzi Banka bir ay ərzində daxil olan şifahi, yazılı və vətəndaş qəbulu üzrə şikayətlərin hər bir bank üzrə sayının ümumi bank sektoru üzrə olan şikayətlərin sayına nisbətidir. Təkrar şikayət, eləcə də kredit üzrə güzəştlərin verilməsi, kredit istənilməsi və Mərkəzi Bankın səlahiyyətlərinə aid olmayan digər mövzularla bağlı şikayətlər hesablamadan istisna olunmuşdur.

“Müştərilər üzrə bazar payı” – cari hesab qalığı 100 manat və yuxarı olan, habelə son üç ayda ən azı bir əməliyyat aparmış bank müştərilərinin hər bir bank üzrə olan sayının ümumi bank sektoru üzrə olan sayına nisbətidir.

Şikayət indeksinin izahı: İndeks hər-hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınmaqla, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı prinsipi əsasında hesablanmışdır.